

Bu gün Azərbaycanın hər elində, obasında canını vətən yolunda qurban verən müqəddəs şəhidlərimizin məzarını görmək olar. Onlardan biri 24 yaşlı Orxan Hümmətovdur.

Orxan 1992-ci il noyabr ayının 6-da Şəki rayonunun Kiş kəndində anadan olub. Orta məktəbdə oxuyanda arzusu hərbçi olmaq idi. Məktəbi bitirəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə imtahan versə də, arzusuna çata bilmir. 2011-ci ilin yanvarında həqiqi hərbi xidmətə çağırılır. 2012-ci ilin iyulunda tərxis olunur.



Vətən ona oğul dedi



Əsgərlidən qayıtdıqdan sonra da inadından dönmür. Hərbi təlim-tədris

mərkəzlərinin birində təlim keçərək gizir rütbəsi alır. "N" sayılı hərbi hissədə də xidmət keçib imtahan verərək xüsusi təyinatlı hərbi hissəyə daxil olur, idmanın güləş növündə uğur qazanır...

Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Sadiq Yusifovla yolumuzu Kiş kəndine saldıq. Əvvəlcə Orxanın ibtidai təhsil aldığı Kiş kənd 4 sayılı tam orta məktəbdə olduq. Burada bizi məktəbin direktor müavini Mənsurə Xasməmmədova qarşılıdı. Gelişimin məqsədini bilən kimi çohrəsinə kədər qonsa da, özünü toplayıb səhbətə belə başladı: - Orxan ilk təhsilini bizim məktəbdə alıb. Ana, Vətən, bayraq, gerb, himn kimi müqəddəs dəyərlər haqqında ilk məlumatları burada öyrənib. Dəcəllikdə ona çatan olmadı. Sonra təhsilini kənddəki 1 sayılı məktəbdə davam etdi. Arzusu hərbçi olmaq idi. O vaxt imtahanlara hazırlaşarkən yanına ədəbiyyatdan məşğələyə gəldi. Orta səviyyədə oxuyurdu. Məşğələyə gəlib-gedəndə özünü elə aparardı ki, sanki artıq hərbi məktəbin tələbəsidir. Lakin hərbi məktəbə daxil ola bilməsə də, hərbi xidməti başa vurdurğdan sonra istəyinə çatdı. Sonra da... Heç bilmirəm neçə deyim. Əger onda vətənpərvərlik hissi yüksək olmasaydı, bu yolu tutmazdı.

Şəhidin yaxın dostu və adaşı Orxan Məmmədli: - Sayılıb-seçilən qardaşlarımızdan idi. Hərbçi olandan sonra hamı ona əvvəlkindən də böyük hörmətlə yanaşındı. Heç zaman yoldaşı darda qoymaz, lazımlı gələndə sinəsini qabağa verərdi. Orta məktəbi bitirdikdən sonra yollarımız ayrıldı. Bayramlarda kənddə görüşmək imkanımız olurdu. Son dəfə ona aprelin 2-si zəng etdim. Gündüz telefonu açmadı. Axşam danışanda gündüz təlimdə olduğunu bildirdi. Zarafatından da qalmadı. Bir gün sonra isə...

Sözünə ara verib dərindən köks ötürdükdən sonra kövrək səslə "Təsəllimiz odur ki, vətən yolunda şəhid olub" dedi.

Orxanın atası Kazım kişiye də başsağlığı verdik. Razılığını bildirdi.

Çox yorğun göründüyü üçün onu səhbətə tutmadıq. RİH-in Kiş kəndinin

ərazi dairəsi üzrə nümayəndəsi Mürvət Yusifovla və şəhidin özündən altı

yaş böyük qardaşı Vüsəl Hümmətovla da səhbət etdi.

Mürvət Yusifov dedi ki, Hümmətovlar hamiya qaynayıb-qarışan, halal zəhmətle yaşayan insanlardır. Kənddə hamı bu ailəni belə tanır. Kimse onların qapısına bir şeydən ötrü gəlibse, heç vaxt naümid, əliboş qayıtmayıb. Bu xüsusiyyət Orxanda da var idi. Aprelin 3-ü təxminən saat 19 radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində mənə zəng gəldi.

Az sonra acı xəbər 7 min nəfər əhalisi olan bütün kəndə ildirim sürətileyə yayıldı. Təkcə kənddən deyil, rayonun hər yerindən insan seli Hümmətovların həyətinə axıdı. Hamı da dəfndə iştirak etdi. Biz də bilirik ki, itkisiz müharibə yoxdur. Orxan başqa cür hərəkət edə bilməzdi.

Onu da deyim ki, Büyük Vətən müharibəsi dövründə də kəndin sakinləri böyük şücaət göstəriblər. Təxminən 400 nəfər müharibədə iştirak edib və onlardan 280 nəfəri geri qayitmayıb. Orxanın həm atá, həm də ana babası da həmin müharibədə iştirak ediblər. Ata babası Cumay Hümmətov müharibənin əvvəlindən sonunadək döyüşərək əlil olub. Ana babası isə müharibədən geri qayitmayıb.

Orxan son dəfə martın 26-27-də kənddə olub. Anası Pərvanə xanımla xeyli səhbətləşiblər. Əsas səhbətləri isə Hərbi Hava Qüvvələrində xidmət edən böyük qardaşı Vüsalla bağlı olub. Anası deyib ki, Vüsəl nişanlıdır. Bu il onu evləndiririk. Sonra yavaş-yavaş sənin məsələnə baxarıq. Orxan isə həmişəki kimi güle-güle deyib:

"Ana, məndən heç narahat olma. Vüsələ evləndirək, hələ mənim görüləsi

çox işim var. İnşallah, mən də ailə həyatı quraram".

İki qardaş arasında telefon əlaqəsi isə aprelin 2-de olub. O zaman Vüsəl də döyüş mövqeyində olub. Telefonla danışanda Orxan deyib ki, aprelin sonlarında məzuniyyətə çıxacaq. Onda gəlib şadlıq evi ilə danışıp toyun vaxtını təyin edərik.

...Orxana nə qardaş toyu, nə də öz

toyunu görmək qismət olmasa da,

hərbçi olmaq əhdinə çatdı. Ona həvalə olunan tapşırığı hünərlə, mərdliklə yerinə yetirərək canından keçdi.

**Əli SƏLİMOV,
"Azərbaycan"**